



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ



SABAH

Savadlı • Bacarıqlı • Hazırlıqlı

## “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan çıxarış

- Səriştəyə əsaslanan **şəxsiyyətəyönlü təhsil məzmununun** yaradılması;
- Təhsil sahəsində **insan resurslarının müasirləşdirilməsi**;
- Təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli **idarəetmə mexanizmlərinin** yaradılması;



**SABAH** nədir?

**SABAH**-ın üstünlükləri nələrdir?

**SABAH**-ın məqsədi və hədəfləri nələrdir?



ali təhsilin keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin formalaşdırılması məqsədilə 2014/2015-ci tədris ilindən etibarən yaradılmış

**SAvadlı,**  
**BAcarıqlı,**  
**Hazırlıqlı**

**tələbələrdən ibarət qruplardır.**

## SABAH-ın tələbəsi və müəllimi

### KİMDİR?

#### **SABAH-ın tələbəsi**

- I kursu bitirmiş
- Akademik göstəricilər (TQDK, ÜOMG)
- Məntiq və ingilis dili imtahanı
- Müsahibə

#### **SABAH-ın müəllim-professor heyəti**





- Baza ATM-lərindən müsabiqə yolu ilə seçilmiş
- Xarici və ya beynəlxalq sertifikatlı müəllimlər və beynəlxalq təcrübə
- Sənaye müəssisələri, özəl və dövlət qurumlarından müsabiqə yolu ilə seçilmiş

## Statistika

- 11 baza ali təhsil müəssisəsi
- 1610 tələbə (II və III kurs)
- 6 ixtisas istiqaməti (təhsil, humanitar, təbiət, iqtisadiyyat, texniki, mədəniyyət)
- 45 ixtisas
- 500 nəfərdən artıq müəllim-professor heyəti




## Statistika





## Statistika: ixtisas istiqamətləri





## Təhsilalanların inkişafı

### Tədrisdə imkanlar

- Yenilənmiş tədris planı (syllabus)
- Tələbəyönümlü yanaşma
- Sənaye müəssisələri, özəl və dövlət qurumlarında təcrübə proqramları
- İnteraktivlik
- İngilis dilli akademik qruplar
- İntensiv ingilis-dili dərsləri
- Fransız dili dərsləri

## Təhsilalanların inkişafı

### Tədrisdənkənar imkanlar

- Infoturlar
  - Xaricdə təlim və mübadilə proqramları
  - Master klasslar
  - İntellektual yarışlar və debat klubu
  - Könüllülük
- ... və
- Yataqxana
  - SABAH təqaüdü



## Təhsilverənlərin inkişafı

- Yerli və xarici təlimlər (ADA Universiteti, Paris Sorbon Universiteti)
- Yay akademiyası
- Müasir tədris metodlarının tətbiqinə dəstək
- Qiymətləndirmə sorğusu

## SABAH - İslahatların nümunəsidir!

- **TƏDRİS** prosesində müasir yanaşma və metodlar;
- **TƏLƏBƏ**lərin tədris və tədrisdənkənar fəaliyyətlərinin genişləndirilməsi;
- **TƏHSİLVERƏN**lərin inkişafı və stimullaşdırılması;
- **AKADEMİK VƏ BİZNES MÜHİTİ** arasında əlaqələrin genişləndirilməsi və inteqrasiyası;
- **BEYNƏLXALQ TƏCRÜBƏDƏN** istifadə;
- **TƏHSİLƏ** investisiya



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ



Uğurlu

SABAH

bu gündən başlayır!